

**Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi**

**«525 КИТАБ» серијасы**

**Фикрят Садыг**

# **КЯСЯ СЮЗЛЯР**

*миниатцр шецрляр*

Баки – Мütərcim – 2010

**Azərbaycan Respublikası**  
**Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə**

«525-йи гязет»ин «525 Китаб» серийасы  
«Дцнйа ядыбиййаты» дярэисинин техники иштиракы иля

Серийанын рящбяри: **Ряшад Мьяид**,  
«525-йи гязет»ин баш редактору,  
Азярбайъан Йазычылар Бирлийинин катиби

Серийанын тяртибчиси  
вя редактору: **Сялим Бабуллаоьлу**  
«Дцнйа ядыбиййаты» дярэисинин  
баш редактору

Няшрин редактору: **Ялиш Мирзаллы**

Дизайнер: **Мятанят Гараханлы**  
**Вяфа Ящмядова**

**Фикрят Садыг**. Кяся сюзляр (миниацр шеирляр).  
/ «525 Китаб» серийасы. – Бакы: Мцтярьым, 2010. – 48 с.

© “525-ci qəzet”, 2010

Fikrət Sadıq (1930) - Şamaxı şəhərində anadan olub; şair, publisist, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatıdır (1990); Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib (1946). ADU-nun filologiya fakültəsində təhsil alıb; ədəbi fəaliyyətə tələbəklik illərində universitet nəşriyyatının buraxdığı «Gənclik nəğmələri» almanaxında dərc etdirdiyi «Artist» və «Ana əli» şeirləri ilə başlayıb; poetik yaradıcılığında bədii tərcüməylə də məşğul olub; «Yumaq top», «Bir parça vətən», «Oğul» pyesləri, «Xırdaca gəlin», «Daş balkon», «İlk məhəbbət haqqında daha bir hekayə» və s. onun qələminin bəhrəsidir (1974-1983); Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub (1961-1975); hazırda Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyir (1975-ci ildən); Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak edib; Macarıstanda yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980); onlarla şeir və tərcümə kitablarının müəllifidir; Prezidentin fəxri təqaüdçüsüdür.

## *Müəllifdən*

*Hayıfım gəlir bu atmacalara – bu kəsə sözlərə. Yeri gələndə orda-burda küçədə, avtobusda, qatarda, evdə, işdə, iclasda... dilimdən düşür, itir. İstədim bunları bir yerə yığım. Üç-dörd adamın yanında dediyim bu sözləri, qoy minlərcə adam eşitsin. Mən də bilim ki, zarafatlarım itib-batmayıb.*

*Bu kitabçada toplanan «kəsə sözlər» ömrüm boyu dediklərimin mində biridir, yadımda qalanlardır.*

*Unutduqlarım göy qübbəsinə yazılıb: inanıram ki, onlar da nə vaxtsa yağışlarla, qarlarla Yerə qayıdacaq. Gələcəyin adamlarına bu günlərdən danışacaq.*

### **And**

Qələm olsun barmaqlarım  
Qələm tutub yalan yazsa.  
Səni necə doğru yazım,  
Başdan-başa yalansansa.

*1981*

### **Ki...**

Dedilər ki, bütləri qırın!  
Demədilər ki, «lüt»ləri qırın!

*1998*

### **Lap kəsə söz**

Mən – adamam,  
Mən – gildənəm.  
Mən də o,  
Adəmgildənəm.

*2005*

### **Adamlıq**

Biri paxıl,  
biri simic,  
biri nadan.  
Biri mızı,  
biri dodu,  
o birisi itoynadan.  
Bu – fərdlərin içində,  
bu – dərdlərin içində  
Adam necə olsun adam.

*1975*

### **Xaş**

Divarda oxudum  
«Xaş var».  
Deməli divarın dalında  
kəsilmiş baş var.

2005

### **Tələskən**

Geyinə-geyinə deyindi.  
Deyinə-deyinə geyindi.

2004

### **Qaralama-ağlama**

Bir varaq götürüb  
qaralayıram –  
olur qaralama.  
Qaralama, a qaralama!  
Sən də məni qaralama.  
Üzüm ağ olsun deyə,  
köçürürəm ağlamaya.  
Ağlama, a ağlama!  
Yazıma baxıb ağlama.  
Üzümə baxıb ağlama.

2005

### **Titul**

Nə istəsən ol!  
Lap qurd ol!

Tülkü ol!  
İt ol!  
Amma, bəri başdan  
qazan titul!

1981

### **Sənət qurban istəyir**

Kinoya çəkmək üçün  
qu quşunun  
kəsdilər qanadını.  
Rejissoru qınamayın.  
Sənət xatirinə  
elədi bunu.  
«Sənət qurban istəyir», -  
bu bir kəsə deyil sirr.  
Əvəzində kimisinə qanad verir,  
kimisinin qanadını kəsir.

2006

### **Sıx, danış!**

Övladım,  
sənə sözüm budur!  
Danışanda sözlərini  
sıx, danış!  
Sözlərin çox suludur.

2006

## **Adamlar**

Dünya qocaldıqca, azalır yaman,  
Əfəndi adamlar, paşa adamlar.  
Dünya qocaldıqca, çoxalır yaman,  
Araqarışdıran maşa-adamlar.

2006

## **Yenə söz haqqında**

A sözbaz!

Sözümü söz eləmə,  
sındır sözün  
içinə bax!

Düz deyilsə

Söz elə!

2000

## **Baş dərmanı**

Başın ağrıyır,

beş-altı qəpik-quruşundan keç,  
baş dərmanı al, iç!

Saxta dərmanın qüdrətindən

bir də baxıb görərsən ki,  
başın da yoxmuş heç!

2004

## **İtalyan məsəli**

Çəpər ömrü – 3 il, bir ömür.

İt ömrü – üç çəpər ömrü.

At ömrü – üç it ömrü.



İnsan ömrü – üç at ömrü  
Qarğa ömrü – üç insan ömrü qədərdir!  
İt – 9 il, at -27 il, insan – 81 il.  
qarğa 243 il yaşayır.  
Atlanıb-düşmək hədərdir!

2006

### **Qulaq asmayacaq**

Millət sözdən bezib daha,  
Sözə qulaq asmayacaq.  
Əyrini doğruçu bilib,  
Düzə qulaq asmayacaq.

Bizə qulaq asacaqsa,  
Sizə qulaq asmayacaq.  
Sizə qulaq asacaqsa,  
Bizə qulaq asmayacaq.

2002

### **Hərəməz bir cür**

Ya fəhləyik, ya şair,  
Hərə bir cür yaşayır.

2000

### **Dil elədi**

Biri fili kiçildib-kiçildib,  
qarışqa elədi,  
biri qarışqanı şişirdib-şişirdib,  
fil elədi.

Nə bu birinin o birinə acığı tutdu,  
Nə o birinin bu birinə acığı tutdu -  
Nə elədisə dil elədi.

*1998*

### **Çıxdı**

Günlər yaman tələsir,  
Aprel girdi, May çıxdı.  
Gün bu yanda batmayıb,  
O yana bax, Ay çıxdı.

Qutuları oxşayır,  
Kofe aldım, çay çıxdı.  
Zay bildiyim saf imiş,  
Saf bildiyim zay çıxdı.

*2002*

### **Uzi**

Bir baxımlıq uzi,  
Bir aylıq ruzi.

*1999*

### **Müşahidə**

Bu qurbanı olduğum Tanrıda,  
bilmirəm bu nə adətdir,  
bu nə adət.  
Pulu olana pul verir,  
evi olana imarət.

Kasıbı da unutmur  
ona da,  
dərd üstündən verir dərd.

*2000*

### **Ay, ev yiyəsi!**

Bu dağ hamınındısa,  
Sən bu dağı neynirsən?  
Özün-bir, xanımın-bir,  
On otağı neynirsən?  
Dörd yanın qaçqın ikən  
Bu növrəği neynirsən?  
Boynun dönmürsə sənin  
Solu-sağı neynirsən?  
Sənin ki, torpağın var  
Ta torpağı neynirsən?  
Yaxşı bağça-bağın var,  
Qarabağı neynirsən?

*May, 2001*

### **Yelləncək**

Birini qaldırır,  
birini endirir –  
yelləncək.  
Dünya da eynən  
bu işi görür,  
indən belə də görəcək.

*Yanvar, 2006*

### **Adam çəşir**

Yuxarıda aparıcı  
yana-yana  
Xocalıdan danışır.

Aşağıda «qaçan sətirlər»də  
Sevinc aşib-daşır.  
Adam çəşir.

*Fevral, 2006*

### **Belə də olur**

Açıb qəfəsi  
azadlığa buraxdılar şiri.  
Şir yerindən tərpənmədi.  
Azadlıq-şirin,  
can daha şirin.

*2000*

### **Türk**

Babam türkdür, atam türkdür, özüm – türk!  
Dil açıb, ilk söylədiyim sözüm – Türk!  
Biz-birləşib, bütöv bir türk, olmaıq,  
Nə qədər ki, var sizin Türk, bizim Türk.

*Aprəl, 2004*

### **Fəxriyyə**

Cəmi millətlər içrə  
Ən çox paxılı olan,  
Yeganə millət – bizik!  
Bir-birindən bixəbər,  
Bir-birinə soyuq, yad  
Biganə millət bizik.

*May, 2004*

### **Var**

Harda türk var,  
Orda neft var.  
Harda neft var,  
Orda bəla var.  
Nefti olan ölkələrin  
Hamısında kərbəla var.

*Sentyabr 1994  
Kərkük, İraq*

### **Bilməmişəm**

Bir qismi baqqal imiş,  
Bir qismi naqqal imiş.  
Bir qismi çaqqal imiş.  
Bir qismi də yalançı  
ağsaqqal imiş.  
Elə bu səbəbdəndir ki,  
bu millətin işi  
başdan-başa qeylü-qal imiş.

*2000*

### **Atalar demişkən**

Vacib deyil ki, şair  
Xalq şairi olsun gərək.  
Bu vacibdir ki, amma  
Haqq şairi olsun gərək.

*Fevral, 2001*

### **Qaldı**

Atlardan əlimizdə  
oyuncaq at başı qaldı.  
Sevgilərdən yanağımızda  
soyuq göz yaşı qaldı.  
Yamanlıqdan iz düşdü qəlbimizə  
zaman yudu yamanlığı,  
Nə yaxşı ki, yaxşı qaldı.

*1983*

### **Olmasa**

Bu yoldan keçmək olar,  
Daş dığırıldan olmasa.  
Bu sudan içmək olar,  
Suda acı tam olmasa.  
Sözümü söz eləməzlər  
Beş-üç nadan olmasa.

*1998*

### **Əyri-düz**

Əyrini divara dirədilər  
Güllələdilər,  
                    güllələr əyri getdi.  
Düzü divara dirədilər  
Güllələdilər,  
                    güllələr düz getdi.

*1981*

### **Sizin-bizim**

Hörmət sizin – zəhmət bizim.  
Şöhrət sizin – töhmət bizim.  
Nemət sizin – həsrət bizim.  
Dövlət sizin – millət bizim.  
Bu sizin-bizim qaldıqca,  
                    bu başı bəlalı Vətən  
                    ola bilməz ikimizin.

*1989*

### **Səbri olanın**

Millətin səbri varsa  
Səbrin də milləti var.  
Səbri olan millətin  
Upuzun zilləti var.

*1974*

### **Tənbəllik**

Gözünü qum tutmuş bulaq.  
Gec yeriyən uşaq.  
Məcrasını aşmayan sel.  
Əsarətə öyrəşən el.  
Lovğa gəlin.  
İstedadın ölümü.  
Fikrin xərcəngi.  
Arzunun guvəsi.  
Usta Zeynalın nəvəsi.

1966

### **Qorxaqlıq**

Dərədən danışırım, qorxursan,  
«Dərənin dumanı var, seli var».  
Dağdan danışırım, qorxursan,  
«Dağın uçurumu var, qarı var».  
Dərə bir yana, dağ bir yana,  
Yaşamaqdan da danışırım, qorxursan.  
Özün bil, qardaş!  
Amma ağır dərdidir,  
qorxub yaşamaq!

1966

### **Zəriflik**

Kobudluq, böhtan atdı Zərifliyə,  
Zəriflik həyədan yandı, çilik-çilik.  
Yalanı da çağırdılar,  
dedi: - bilirik.



Zərifliyin kobudluğunu.  
Gerilik də bilir bunu.  
Axırda,  
                    Ədalətə çatdı xəbər.  
Gec idi,  
                    Zərifliyi  
                    yerlə-yeksan eləmişdilər.

*1966*

### **Ana**

Gəlin ki, ana olmur,  
Ömründə mənə olmur.

*May, 2005*

### **Ucalır**

Kimi  
                    əl çala-çala ucalır,  
Kimi də  
                    alçala-alçala ucalır.

*1973*

### **Qürbət – Vətən**

Qürbətdə tutulmuş ayaqlar,  
Vətənə dəycək – açılar.  
Silinib gedər bir andaca,  
Qürbətdəki acılar.

*1973*

### **Tələsmə**

İlan da su içən adamı çalmır.  
Sən də adamı oyat!  
Suçunu bildir,  
Sonra öldür!

*1973*

### **Kitabı ver oxuyana**

İndi kitab oxumamaq  
Olub təzə xəstəlik.  
Kitabı ver oxuyana,  
Birini də üstəlik!

*2003*

### **Ruzi**

Ruzi verən Allahdı,  
Odur, ayıran yaxşıdan pisi.  
Kim nə miqdardısa,  
O miqdar olur ruzisi.

*2005*

### **İstihalə**

Adı Tələtdin idi,  
Dəyişdi Tolik oldu.  
İslamı bəyənmədi,  
Çönüb katolik oldu.

*2002*

### **Qələm**

Göz görür, ürək duyur,  
Sonra da qələm yazır.  
Hərdən lap aləm olur,  
Ürək sevinc istəyir,  
Qələm elə qəm yazır.

*1993*

### **Dövlət sirri**

Dilim dinc durmayıb, dünən  
Axmağa axmaq demişəm.  
Sən demə, dövlət sirrini,  
Aləmə faş eyləmişəm.

*2002*

### **Səlibçi**

Bir əlində silah,  
          bir əlində gavağın  
          tutmuş, bu adam xristiandı.  
Dünyanı yenidən bölmək istəyəm,  
          xır istəyəndi.

*2003*

### **Qədirşünaslıq**

Dünya sənə bir can qıyıb  
O bir canın qədrini bil!  
Bir canın qədrini bilməyəm  
Bilməz millətin qədrini.

*1988*

### **Paxıl adama**

Ay mənə bəyənməyən,  
Şeirimə fındıq deyən!  
Sənin şeirin qoz boyda  
İçə də puç, nə fayda?

1988

### **Saqqız**

Şeiri saqqız təki çeynəyən qoçaq,  
Saqqızını şeirdən üstün sayacaq.

1988

### **Şəkil**

Biz şəkilə düşsək də,  
Şəkildən bizə düşməz.

1988

### **Köhnə**

Elə bildin havayı  
Gələcəkdir istiqlal.  
Ətə pulun çatmırsa,  
Qəndə pulun çatmırsa,  
Get, bazara fıstıq al!

1993

### **Təzə**

Təptəzə qəzetləri  
Təzə sözlər bəzədi.  
Oyun həmin oyundu,  
Oyunçular təzədi.  
Söz bizi aldatsa da,  
Yenə ümid sözədi.

*1993*

### **Möhür**

Bu – möhürlə tanıyacaqlar  
gələcəkdə Azərbaycanı.  
Bu illərdə şair olmayanın  
kitabı çıxırdı,  
şair olanın canı.

*2000*

### **Nəzirə**

Dinc yaşayış nə Yerdə var, nə Ayda,  
Yalan-palan danışmaqdan nə fayda!  
Qanun-qayda var deyirlər – dünyada  
Yalan sözdü, nə qanun var, nə qayda!

*2001*

### **Yazığım gəlmir**

Çay tənbel olanda, dənizə çatmır.  
Ağac tənbel olanda  
yerdən su içmir, yanır.  
İnsan tənbel olanda,  
dünyada yaşamır, sürünür.

Çaya da yazığım gəlir,  
ağaca da,  
amma insana yox!

1986

### **Yaşamaq**

Şair var yaşayıb yazır,  
Şair var yazıb, yaşayır.

1989

### **Vəsiyyət**

Mən dünyada olmayanda  
telefon pulunu gecikdirməyin.  
Telefonu kəsərlər,  
Orxanım zəng eləyər,  
pərt olar.  
Bu, mənə ölümdən betər dərd olar.

1986

### **Gələsilər**

Həmişəgələn həmişə gələr.  
Hərdəngələn hərdən gələr.  
Vay o gündən  
Həmişəgələn hərdən gələ,  
Hərdəngələn həmişə gələ.

1984

### **Qızıl**

Nə yaxşı ki, danışa bilmir,  
dili yoxdur qızılın.  
Öyünməkdən bağı çatları yazıgın.

*1997*

### **Bənzətmə**

Sozalmış bulud kimiyəm,  
Sustalmış sükut kimiyəm,  
Qırılmış ümid kimiyəm,  
Çırpılmış tut kimiyəm.

*1990*

### **Olmuş əhvalat**

Hər yan dümağ qar idi,  
Qışı salmadı saya.  
O, axsaya-axsaya,  
Gəlib mindi taksiyə.  
Dedi ki, - sür Ağsuya!  
Qolunu çölə çıxartdı,  
Qolu döndü saxsiya.

P.S. Hələ də qolunun donu açılmayıb.

*1978*

### **Bəhanə sayılmasın**

Şeiri sısqə eləyər,  
İlhamın sısqalığı.

Bəhanə sayılmasın  
Nə qayğının çoxluğu,  
Nə ömrün qısalığı,  
Nə ev darısqallığı.

1972

### **Öyüd**

Könül, soyuq Ay olunca,  
İldırım ol, yandırıb yax!  
Bircə an yaşa!  
Sakit axan çay olunca,  
Bircə dəfə sel kimi ax!  
Ömrü vur başa!

1960

### **Gözəllik**

Gözəlliyi ürəklərdə,  
gəzib, axtaraq.  
Ürək bir ev yiyəsidir,  
gözəllik – qonaq!

1962

### **Minlərdən ikisi**

Biri polad qayanı qəlpə-qəlpə qoparıb,  
yol açır öyünməyir.  
Biri köhnə çığırın otunu təmizləyir,  
hər gün özündən deyir.

1963



## **Su**

Sən suya buludun göz yaşı de,  
mən su deyəcəyəm,  
Sən suya çörəyin qardaşı de,  
mən su deyəcəyəm.

*1966*

## **Ümid**

Quş qanadına inanır  
Kor əl ağacına,  
Mən ümidimə.  
Quşun qanadı qırıla bilər,  
Korun əl ağacı,  
Ümidim yox!

*1960*

## **Gecə yağış yağırdı**

Çox vaxt gecələr yağar  
güclü-güclü yağışlar.  
Görən nə hikmətdi bu?  
Görən bunda nə sirr var?  
Bir gilə yaş tökəndə  
üzünü örtər insan.  
Gündüz yağsa bu leysan  
Utanmazmı buludlar,  
bu qədər göz yaşından?!

*1960*

### **Şeirin dörd nahi**

Köhnə fikir təzə libas geysə - cəhalət,  
Köhnə fikir köhnə libas geysə - ətalət.  
Təzə fikir köhnə libas geysə - əsarət.  
Təzə fikir təzə libas geysə – cəsərət.

*1965*

### **Əl**

Əl, daşı daş ilə yonduğu gündən  
Bəşər vəhşiliyin daşını atdı.  
Bu barlı-nemətli gözəl dünyanı  
Əl qurdu, ucaltdı, əl də yaşatdı.

*1963*

### **Yaşamaq qorxusu**

Düşünəndə üşüdür məni  
torpağa qarışmaq qorxusu.  
Bundan da betərmiş  
ümitsiz yaşamaq qorxusu

*1958*

### **Bir-bir yandırılıb**

Bir-bir yandırılıb  
öz qutusunda yığılmış,  
kibrit çöplərinə bənzəyir,  
ömürdən keçən günlər.

Bir də yanmayacaq  
          ha çəkirsən, çək, qarasına.  
Ta əzəldən yandırma gəl,  
          çöp-günlərini hədə.  
Əlin bulaşacaq bir gün qarasına.

1958

### **Ürək**

İstidə ürək narazı.  
Soyuqda ürək narazı.  
İsti-soyuqda da narazı.  
Kim çəkəcək bu qədər nazı?  
Yenə ürək özü.

1972

### **Təyyarəyə toxunmazmı görün?**

Qüllələrin üstündə  
          qadağan rəngi yanar al-qırmızı –  
bu xəbərdarlıqdır,  
          alçaqdan uçan təyyarəyə.  
Qadağan rənginə,  
          boyaya bilmədiyim fikirlərimi  
          hər gün uçurduram göyə.  
Təyyarəyə toxunmazmı görün?

1965

### **Göy-yer**

Göy-yer -  
dünya yaranandan  
əlbir, dilbir.  
Elədiklərini özləri bilir.  
Qarışma gəl, Göylə-Yerin işinə!  
Əbədi qardaşdı onlar.  
Yoxsa bu yağışın sənə,  
Bir isti-soyuğu var?!

1983

### **Əsl şair**

Dağ demir – mən dağam.  
Dəniz demir – mən dənizəm.  
Günəş demir – mən Günəşəm  
Şair deməz – mən şairəm.

1983

### **Şeir**

Bəri başdan bil!  
Ürəyində ya qurd ola gərək, ya şeir.  
İkisi bir yerdə, yola getməz  
Qurd şeiri yeyir.

1978

### **Acımır (Qorxaq)**

Təbiət də acizə acımır.  
Xəmir də qorxsə acımır.

1987

### **Dələduz**

Düzdür, düzdə qalıb hələ düz adam,  
Amma ki, ucalır dələduz adam.

*2000*

### **Fırıldaq**

Fırıldaq adamın fırı dağ olub,  
Fır-fır fırlanıb ki, fırlıdağ olub.

*2000*

### **Yaltaq**

Yaltaq alçalaraq yuxarı çıxıb,  
Yuxarı çıxdıqca naxırı çıxıb.

*2000*

### **Bədnəzər**

Tarıdan xəbərsiz, iblis-bədnəzər,  
Sərt baxsa quruyar bu boyda Xəzər.

*2000*

### **Nadan**

Kal yemiş kimidir – kəlikdi nadan,  
Yelsiz qalxıb-enən körükdür nadan.

*2000*

**Bu zamanda**

Əli Vəliyə şər atır,  
Vəli Əliyə şər atır.

2001

**Okey**

Bu key, o keyə deyir «okey!»  
O key bu keyə deyir «okey!»

2000

**Əyribitənlər**

Şaqulsuz hörülən daş,  
Könülsüz görülən iş.

2001

**Qiyət**

Başı olmayanın «beş»i var  
«Beş»i olmayanın başı var.

1981

**Yoxdur**

Pulu olanın çulu yoxdur,  
Çulu olanın pulu yoxdur.

2005

### **Qan**

Bir var – milli qan.  
Bir də var lilli qan.

2003

### **Şirindil-acıdil**

Şirindil – qılıqlı adam, dünyanı yeyər,  
Acıdil – qılıqsız adam, dünyanı söyər.

2005

### **Yaltağın yaltağı**

Mən yaltağı qınamıram o qədər də,  
Bəlkə buna vadar edib onu zaman.  
Mən yaltağın yaltağına mat qalmışam  
Elə coşub ustadına vermir aman.

2005

### **Ağlayar**

Məğlubiyyət günü adam sevinməz,  
Adam həmin günü susar, ağlayar.  
Söyüd ağacıtək qəddini əyər,  
Nanə yarpağıtək əsər ağlayar.

2003

### **Yerdəyişmə**

Ərinin papağını Vəlinin  
Vəlinin papağını Əlinin  
başına qoyur.  
Dəlinin papağını ağıllının,  
Ağıllının papağını dəlinin  
başına qoyur.

*1987*

### **Sərin su**

Bərk hirslənsən, qəm yemə.  
Bu dərdə də var əncam.  
Bir cam sərin su iç, ta  
Acığın soyuyunca.

*1987*

### **Heyrət etmə**

Tanrı insanları insanlığa çağırırdı.  
Birliyə çağırırdı, düzlüyə çağırırdı.  
Amma, onlar baş əydilər cibə.  
Tanrı peşman oldu yaratdığına,  
Gördü baş tutmayıb bu boyda təcrübə.  
Odur ki, heyrət etmə bu qədər heyrətə,  
Mat-məəttəl qalma bu qədər təəccübə.

*2000*



### **Yoxsa nədir bu?**

Tanrı cənnətdən qovanda Adəmi  
İblis yolda oğurlayıb, dəyişib onu.  
Dünyaya göndərib öz adamını  
Elə o vaxtdan çaş-baş salıb hamını.  
Odur ki, hər birimizdə bir az iblis var.  
Yoxsa nədir, dünyanı bürüyən bu,  
Bu şübhələr, xəyanətlər, davalar!

2000

### **Haqq aşığı**

Aşıq olsan, ol haqq aşığı!  
Yaşatsa yaşadar haqq-aşığı!  
Qılınc ol, namərdi kəs,  
Ox ol, nahaqqa şığı!

1988

### **Ələt-Elit**

Əvvəllər Ələt vardı  
Gedib-gələ bilirdik.  
İndi Elit var  
Gedib-gələ bilmirik.

2006

### **Sacayaq**

Sacayağın üç ayağı var;  
Biri olmasa əyilər.  
Üçü bir yerdə iş görür, amma,  
Hər biri özünü birinci bilər.

1989

### **Səriştə**

Bir kəsin ki, yoxdur əgər səriştəsi  
Oxlov qaçar, əyri düşər əriştəsi.

1989

### **Duel**

Əvvəllər yaşasaydım,  
    bu sözüənə görə  
    çağırardım səni duela.  
Otur, Allahına şükür,  
    vaxtına, bəxtinə dua elə!

2003

### **Yubiley**

Srağagün - yada düşdü.  
Dünən – əl-ayağa düşdülər.  
Bu gün – yığışıb,  
    yubiley elədilər ona,  
    adını əziz tutdular.  
Sabah – səhər tezdən unutdular.

2007

### **Şair doğulub**

Şair doğulub anadan deyirlər ki, filankəs.  
Hamı bir cür doğulur, amma, bir əmması var.  
Əsl şair dünyada doğulanda, bilinməz,  
Öləndə bilinər, bu, şair öləndə-ölməz.

1978

### **Şair Vergili**

Bir alim tanıyıram  
    yerində deyil  
    cümləsinin nöqtə-vergülü.  
Deyir, bizimkidir,  
    romalı şair Vergili,  
«Allah vergisi varmış onda».

1986

### **Əlin duzu**

Duzlu su verin  
    mənə bir cam.  
Əlimin duzu yoxdur  
    əlimi duza qoyacam.

1972

### **Papiros kağızı**

Tütünə bərk-bərk  
    sarıldığına görə  
Alışıb külə döndü  
    nahaq yerə.

1967

### **Ömrün üç payı**

Yuxudur, ömrün üçdə biri.  
İşləyirik üçdə birini.  
Yerdə qalır üçdə biri.  
İstəyirsən yaşa, istəyirsən yat!

1979

### **Köv deyil**

Çaxmaq qovu yandırmasa  
Ya çaxmaq çaxmaq deyil,  
Ya da ki, qov qov deyil.  
Deməli bu da kov deyil.  
Çaxmaq çəkəni demirəm hələ.

\* \* \*

Güllə quşa dəyməsə  
Ya güllə güllə deyil,  
Ya da ki, ov ov deyil.  
Deməli, bu da kov deyil.  
Çaxmaq çəkəni demirəm hələ.

1977

### **İlanın ağına da lənət, qarasına da**

Süründüyündən ayaq üstə gözənləri  
görmür gözü.  
Amma, qıvrıla-qıvrıla qalıb,  
ayağa dura bilmir özü.

1973

### **Alman məsəli**

Yumurtlayan toyuq!  
Bal arısı!  
Gürəmli qoyun!  
Biri yumurta verir insana,  
biri bal, biri yun.  
Özləri kənarda durub,  
baxa-baxa qalırlar.

Elədikləri yaxşılıqdan  
həzz alırlar.

2004

### **Olubdu**

Ömründə at sürməyən,  
Ata suvar olubdu.  
Ömründə arx görməyən,  
Kənddə cuvar olubdu.

Nadanın cahilliyi  
Aləmdə car olubdu.  
«Var»ı yox eləyiblər,  
«Yox» gəlib, «var» olubdu.

2004

### **Qitə**

Yaxşı demişlər bu sözü,  
Bu dünya fani dünyadı.  
Heç duracaq yeri deyil  
Bir anlıq, ani dünyadı.

Suyu zəhər, çörəyi qəm,  
Çox zalım, cani dünyadı.  
Çox dünyalar gəlib-gedib  
Bu dünya, yəni dünyadı?!

*İyun-iyul, 2004*

### **Qeyri-səmimi**

Qoy eşitsin bilsin  
                  uzaq yadlar, yaxın dostlar.  
Nə qədər səmimi deyilsə də,  
Nə qədər səmimi yazılsa da,  
Qeyri-səmimi olur,  
Təbriklər, avtoqraflar, tostlar.

*2003*

### **Adamo**

Adam sevməz adamdı o – adamo!  
Bir kimsədən salam almaz,  
                  salam verməz,  
                  bir kimsəyə yovuşmaz.  
Yan-yana axan  
                  qoşa arx olsa da, düzdə  
qol uzadıb qonşusuna qovuşmaz.  
Adam odur, adam odur, adam o!  
Heç bir kəsi bəyənməz  
Guya, heç kəs adam deyil,  
Bu dünyada yalnız-yalnız  
Adam odur, adam odur, adam o!

*İyul, 2004*

### **Oyun**

Şeir nədir, söz oyunu,  
Söz var, düzə qəhmər çıxır,  
Əzizləyir düz oyunu.

Söz var əyrini bəzəyir  
Qəsdən əyər düz oyunu.  
Hər dağın öz yamacı var,  
Hər yamacın öz çiçəyi,  
Hər şairin öz oyunu.

2003

### **Tarix elmi**

Keçmişin o tayını görmək üçün  
tarixin o başına, gedib-qayıtmaq üçün,  
Çaş-baş qalmış milləti  
                    qəflət yuxusundan ayılmaq üçün  
Ya dərə-təpə aşmalısan,  
                    ya səhradan keçməlisən,  
                    ya meşədən.  
Kim bunu bacarmırsa  
                    əl çəksin bu peşədən.  
Minlərcə alim azıb bu yerdə.  
                    bizi də azdırıblar.  
Ya özləri bilə-bilə yazıblar,  
ya onlara bu tarixi yazdırıblar.

May, 1999

### **Bu küçə mənə dar gəlir**

«Lenin» - küçəsini alıb,  
«Azadlıq» - eləyərəm.  
Azadlığı da üç yerə bölərəm.  
Hər bölməyə su çəkdirərəm.  
Qalan asfaltı da şumlayıb,  
                    kartof əkdirərəm.

Nə qədər ki, halal-haram.  
cibimə dollar gəlir.  
Bu küçə mənə dar gəlir.

*Avqust, 1999*

### **Qorxu**

Adımı çəkmir, çünki  
ürəyində qorxu var.  
Adımı çəksə əgər  
adı kölgədə qalar.

*Yanvar, 2006*

### **İynə**

Xaricdən gələn iynə  
Nəyinə gərəkdir, nəyinə.  
Ondansa saqqız al, çeynə,  
Saqqız da xaricdən gəlib.

*1999*

### **Əbu-cəhl**

Əbu-cəhl, cəhlin atası  
lap cəhalətin babası.  
Gördüyüm, tanıdığım  
adamların ən qabası.

*2004*



### **Dünya azərbaycanlılarının qurultayına**

Beş-altı yüz

Azərbaycan türkü var,  
uzaq Avstraliyada.  
onlardan üç adam çağırıblar.

Amma, Təbriz civarında  
25 milyon türkdən  
bir kimsə düşməyib yada.

*Fevral, 2006*

### **Niyyətin hara, mənzilin ora**

Ağac olmaq istəsən – çinar ol!  
Daşa dönmək keçirsə ürəyindən – qaya ol!  
Suya çevrilməkdirsə arzun – dəniz ol!  
İnsan olmaqdırsa niyyətin – insan ol!  
Niyyətin hara – mənzilin ora!

*1977*

### **Məsləhət**

Görsən əgər, bir meydanda  
at oynadır beş-üç nadan.  
Bəri başdan – sən başını  
götürüb qaç o meydandan.

*2007*

### **Sual**

Sən ey Məkkəyə gedib,  
Mina dağında,  
Şeytana daş atan kəs!

Burdakı şeytanlara  
kim daş atacaq, bəs?

2006

### **Günümüz var**

Gündə bizə can yandıran,  
Göydə qızmar Günümüz var.  
Yaxşı qızına bilmirik,  
Dərd adında günümüz var.

2000

### **Yupyumru**

Sən – ömür yolunda  
irəlilədikcə,  
yuxarı qalxsan da  
aşağı enəcəksən.  
Bir ordan lap o taya yuvarlanıb,  
heç görünməyəcəksən də!  
Çünki, Yer kürə şəklindədir.  
Həyatın sirri də  
elə bu yumrudadır.  
Yumrunun eniş-yoxuşu yoxdur.  
Elə yupyumrudur ki, yupyumru!  
Yumurlayıb aparır adamı.

*Dekabr, 2006*

### **Yaxınlaşma**

Yeni il axşamı –  
uşaqları aldadır.  
Yeni il axşamı  
uşaqlara bal dadır.  
Qocalar bir az da  
yaxınlaşır ölümə,  
zülümə, bax, zülümə!  
Yığışib, bayram edirik  
Ömrə qəsd edən günü.

*Yanvar, 2007*

### **Adamaldatma**

Kapitalizm –  
ayrı-ayrı dövlətləri  
konfet kağızlarına büküb,  
sonra da qarışdırıb, satır.  
Soruşanda bu nə işdir, balam?  
Deyir: Demokratiyadır!  
üstəlik tərəzidə də  
müştərini aldadır.

*Dekabr, 2006*

### **7-ci mikrorayonun küçələri**

Bizim mikrorayonun  
Dörd uzun küçəsi var,  
«Gənclik» tərəfdən baxsan  
üst küçələr bəbatdı,  
alt küçələr bərbaddı.

\* \* \*

Addımbaşı çuxurlar,  
Addımbaşı nohurlar.  
O başa on manatdı,  
Bu başa on manatdı.

\* \* \*

Kimdir yolun yiyəsi?  
Bu necə nəqliyyatdı?  
Mənim bu kəsə sözüüm  
«Zarafat»da çıxsada,  
Sanma ki, zarafatdı!

1976

### **Haşa**

Sevinc də daşsa dərd olar.  
Yaşamağın da həddi var.  
Vay o gündən ömür daşa,  
Haşa, o daşqından haşa!

1996

### **Lal, kar, kör**

«Gəl dilini açaq»  
dedilər lala.  
«Yox» dedi: - çayıb  
bir söz deyərəm,  
açar başıma bəla.

\* \* \*

«Gəl qulağımı açaq»  
dedilər kara.  
«Yox» dedi: - hələ ki,  
karlığım gəlir kara.

\* \* \*

«Gəl gözünü açaq»  
dedilər kora.  
«Yox» dedi: - koram,  
qoy, elə kor qalım,  
kor da gedim gora.

\* \* \*

Qorxuram gözüm açıla,  
Gördüyümə məəttəl qalam.  
Gözlərim görə-görə,  
Başqa bir dünya görəm.

1996

### **Sən varsan, deynən**

Çay axır...

Mən də baxıram.  
O da baxır.  
İkimiz də görürük ki,  
Çay axır.

Axan çaya baxıb

mən «çay axır» deyirəm.

O da axan çaya baxıb

«çay axmır» - deyir.

Mənə deyir, sən də  
axan çaya baxıb,  
«çay axır» - demə.

\* \* \*

Deməli, sən varsan, deynən  
Gərək, axan çaya baxıb,  
çay axmır – deyəm.  
Dünya dərəbəylikdir bəyəm?

*Dekabr, 2007*

\*\*\*\*\*

Çapa imzalanıb: 05.05.2010.  
Format: 70x100 1/32. Qarnitur: Times.  
Ofset kağızı: əla növ. Həcmi: 3 s.ç.v. Tiraj: 1000.  
Sifariş №52. Qiyməti müqavilə ilə.

**“Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi**  
**Bakı, Rəsul Rza küç., 125**  
**Tel./faks 596 21 44**  
***e-mail: [mutarjim@mail.ru](mailto:mutarjim@mail.ru)***

**“525 Kitab” seriyasından  
2009-cu ildə əsərləri nəşr olunan müəlliflər:**

***Dünya ədəbiyyatından***

İosif Brodski  
Orxan Pamuk  
Şota İataşvili

***Azərbaycan ədəbiyyatından***

Anar  
Elçin  
Ramiz Rövşən  
Əjdər Ol  
Ədalət Əsgəroğlu